



«Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının [2009-cu il 4 dekabr tarixli, 930-IIIQ](#) nömrəli Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının [2009-cu il 4 dekabr tarixli, 930-IIIQ](#) nömrəli Qanunu ilə təsdiq edilmiş «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin 13-cü maddəsinin üçüncü cümləsində, 55-ci maddəsinin birinci cümləsində, 62-ci maddəsinin ikinci cümləsində, 77-1-ci maddəsinin ikinci cümləsində, ~~87-ci maddəsində~~, 92-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.1-1. həmin Əsasnamənin 90-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitlərin orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan

Respublikasının Nazirlər Kabineti (miqrasiya orqanlarının işçilərinə münasibətdə) həyata keçirirlər;

2.1-2. həmin Əsasnamənin 90-1-ci maddəsinin birinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər;

2.1-3. həmin Əsasnamənin 90-1-ci maddəsinin birinci cümləsində «müvafiq icra hakimiyyəti orqanlarının işçiləri» dedikdə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və miqrasiya orqanlarının işçiləri nəzərdə tutulur;

2.2. həmin Əsasnamənin 29-1-ci maddəsinin ikinci cümləsində, 53-cü maddəsinin üçüncü cümləsində, 77-ci maddəsində, 77-2-ci maddəsinin ikinci cümləsində, 80-1-ci, 80-2-ci, 87-ci, 88-1-ci maddələrində və ~~90-1-ci maddəsinin ikinci cümləsində~~ nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Əsasnamənin 1-ci, 5-ci, 10-cu, 11-ci, 14-cü, 23-cü maddələrində, 24-cü maddəsinin ikinci cümləsində, 26-cı maddəsinin birinci və üçüncü cümlələrində, 30.2-ci maddəsində, 40-cı maddəsinin ikinci cümləsində, 43-cü maddəsinin üçüncü cümləsində, 55-ci maddəsinin ikinci cümləsində, 63-cü maddəsində, 63-1.1-ci maddəsində (hər iki halda), 64-cü, 85-ci, 89-cu maddələrində, ~~90-1-ci maddəsinin birinci cümləsində, 92-ci, 93-cü, 95.7-ci, 101-ci maddələrində, 103-cü maddəsinin üçüncü cümləsində, 113-cü, 114-cü, 115-ci maddələrində~~ nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

2.4. həmin Əsasnamənin 58-ci maddəsində «müvafiq icra hakimiyyəti orqanları» dedikdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur;

2.4-1. həmin Əsasnamənin 92-ci maddəsində ikinci halda «müvafiq icra hakimiyyəti orqanı» dedikdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur;

2.4-2. həmin Əsasnamənin 63-1.2-ci maddəsində (hər iki halda) «müvafiq icra hakimiyyəti orqanı» dedikdə, Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur (bu Fərmanın 3-cü hissəsi nəzərə alınmaqla);

2.4-3. həmin Əsasnamənin 63-2-ci maddəsində «müvafiq icra hakimiyyəti orqanları» dedikdə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur;

2.5. həmin Əsasnamənin 11-ci maddəsində nəzərdə tutulmuş miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin yoxlanılması Azərbaycan Respublikası Prezidentinin [2001-ci il 3 sentyabr tarixli, 568](#) nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanında dövlət qulluğuna qəbul

edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları»na uyğun olaraq həyata keçirilir.

3. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin işçilərinə baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsinin verilməsi Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi ilə razılaşdırılır.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 25 dekabr 2009-cu il

№ 206

«Azərbaycan» qəzetində dərc edilmişdir (29 dekabr 2009-cu il, № 290) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2009-cu il, № 12 (150), maddə 994) («LegalActs» LLC).

15 iyul 2010-cu il tarixli, 306 nömrəli; 20 aprel 2011-ci il tarixli, 425 nömrəli; 8 may 2012-ci il tarixli, 632 nömrəli; [18 mart 2013-cü il tarixli](#), 851 nömrəli; [7 may 2013-cü il tarixli](#) 894 nömrəli; [24 iyun 2013-cü il tarixli](#), 917 nömrəli; [18 dekabr 2013-cü il tarixli](#); 5 may 2014-cü il tarixli, [158](#) nömrəli; 1 may 2017-ci il tarixli, [1355](#) nömrəli; 12 iyul 2017-ci il tarixli, [1518](#) nömrəli Fərmanlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).

© LegalActs LLC